



Tural TURAN

GƏLMƏ

Sənin gülüşlərin üzşür bir az,
mənimmsə ovcumda
bir cüt ayrılıq çıçəkləyir...

Gəlmə,
gəlsən, kimi tapacaqsan ki;
nəğməmizi cəbhəyə yolladılar,
xatırələrimizi əsir götürdü
ağlını itirmiş yasəmən qoxusu.
Tut ağacımızı da
yağışlar güllələdi...

Pianonun dilləri üzərində
o yan-bu yana qaçışır
ayağı papişlı göz yaşları,
gəlmə!..
Səndən sonra
evimiz də atıb getdi məni.
Bircə əynindəki
divarları soyunub atdı üstümə...
Gəlmə,
gəlsən, kimi tapacaqsan ki?!

Alın yazılarından utanıb
kölgələr atır özünü minarələrdən.
Gülür kilsə zəngləri,
gülür kölgələrin intiharına.
İndi
günəşin ölümü alqışladığı fəsildi.
İndi küləklər yas saxlayır yixdiqlarına...
İndi hər qapı kandarında
canını tapşırır bir ayaq izi.
Elə bu dəm
Bir cənnət doğur cəhənnəm;
...Gecədən sürünə-sürünen
yol gəlir günəş;
təbəssümünü unutmuş uşağın
üzünə gülümsəmək üçün.
Göy üzünün "Şaxta baba" sıdı, bəlkə də...
Bilmirəm, bəlkə də, Tanrıının
göy üzünə həbs etdiyi sülh səfiridi...
Bəlkə də, yetimlərin
göy üzünə çəkilmiş alın yazılışı -
Sahiblərini
salamlamağa gəlir hər səhər;
gah həvəslə, gah birtəhər:
- Salam xaçlar, minarələr!..

Yanan kibrit çöpünün
kölgəsində çırpınır
nəbzi yavaş vuran saat əqrəbləri.
Şəkillərlə son döyüşünə çıxır xatirələr –
göz yaşlarının baş hakim olduğu döşəkdə.
Hər damla göz yaşı
təslim olmaq istəyən əsgərin ağ bayrağıdı.
Əsgəri yox, bayrağını güllələyir
əsir düşmüş zamanın əqrəbləri...
Bağışla məni, sevgilim,
nəfəsimi borc verirəm
yaşamaq istəyən qol saatıma.
Getmək istəyirəm qəbrim qarımamış...

Yaşamaq həvəsi düşüb dalımcı,
Mənsə öz qəbrimə qaçıram indi.
Keçmişim zəng edib bu qaçaqaçda,
Necə deyim, gözlə, açıram indi...

Qorxu düşüb qəbrimin də canına,
Dar gəlirəm əynindəki donuna.
Uzanmışam tabutumun yanına,
Ölümün boyunu ölçürəm indi.

Doğulduğu gündən küsübü hamı...
Kölgəsi aldadır indi adamı!
Göy üzü oğurladı işiq payımı,
Acığa zülmətə köçürəm indi.

Külək üşüyəndə pəncərə döyər,
Bir isti qucağa xumara gələr.
Tanrı da bəndəyə oxşayar bəzən,
Hərdən yuxulara tumara gələr.

Od sənər, oxunar külün yazısı.
Dəyişmək istəyər yolun yazısı;
Bezər öz bəxtindən alın yazısı,
Bəzən iyiyəsiylə qumara gələr.

...Bəzən dil açar gözlərdə yaşı da,
Kölə kölgəsinə deyər: – bağışla...
Azadlıqdan bezən iyisiz daş da
Tutulmaq eşqiylə hasara gələr...



Yolları ayağından vurdur gedişin,
Baxıram yollara, yollar axsayır.
Yarpaqlar qanadın itirdi o gün,
Ağaclar da, budaqlar da axsayır.

Deyirlər, yaraşır sənə ayrılıq.
Qanımdan şirə çəkir yenə ayrılıq,
sinəmə əkdiyin güllər axsayır.

Payızla öpüşən buludam indi,
boynuma sarılan yellər axsayır...

Özümü dəfn edib dönürəm geri...
Üstümə yiyesiz daxmalar hürür...
Qəbrinə ayaqla gedir kimsəsiz,
Qucağından ölən qollar axsayır.

Yağışlar qapım, bacam,
Küləklər evim-eşiyim.
Göy üzüdü anam-bacım,
Özünü doğmuş kişiyəm...

Layla de, yatmir qəbrim,
Layla de bu boş məzara.
Layla de, cücərsin əlim,
Yaz, götürüm daş məzara.

Məzarlar da üz çevirdi
Qəbrə Vətən deyənlərdən.
Soyuq səkilərdi Vətən
Ovcundan üşüyənlərə.

Baxışımı bağlamışam
Yenə ayaq uclarıma.
Göz yaşlarım Vətəndi
Çatlamış ovuclarına.

Hami tikanlı məftildi,
Hami özünə Vətəndi.
Bir mənəm bu soyuqda
Ovcu açıq Vətən indi...

...Küçələr bayraq düzəltsin
Qara tellərimdən mənim.
Qoy öpsün güz küləyi,
Öpsün əllərimdən mənim.

Yorulur, adam yorulur,
Yorulur öz addımından.
Yolda sənə sarı gələn
Bir naşı göz addımından.

Lal gözləri qucaqlayan
Saf baxışların yorulur.
Ümidin üstünə yağan
Boz yağışların yorulur.

Kölgən də darıxır səndən,
Bir can borcundan yorulur.
Sevdiklərin, qorxduqların
Gözün ucundan yorulur.

Yazdım alın yazımı
Sağ qalan son güzgüyü.
Təslim etdim özümü
İçimdəki özgəyə...

Yolu əyninə geyin,
Əlini üz addımından...
Bu dünya asılı qalıb
Körpə qız addımından.

